

*Azərbaycan Respublikası Vergilər Nazirliyinin
13.01.2017-ci il tarixli 1717040100030800 N-li amri ilə təsdiq edilmişdir.*

“GƏLİR VERGİSİNİN BƏYANNAMƏSİ”NİN TƏRTİB EDİLMƏSİ QAYDASI

Beyanname Vergi Məcəlləsinin 95-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində gəlir vergisinin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən aşağıdakı kimi tərtib edilir:

Beyannamenin əvvəlində göstərilən “Qeyd”dəki “verilmiş formanın tərtib edilmesi qaydalannı oxuyun” və “+, /, %, Z simvollarından istifadə etmeyin, böyük çap hərflər qara və ya gəlir dövriyələrində doldurun” təsvirlələrə ciddi emel olunmalıdır.

Beyanname doldurularkən qaralamaşmalar və düzəlişlərə yol verilmir.

Təqdim olunmuş bəyannamədə aparılan hesablaşmaldakı riyazi səhvlər vergi orqanı tərəfindən düzəldilir və kompyuter programı vasitəsi ilə düzgün hesablanmış vergi məbləğləri birbaşa baza göstəricilərinə daxil edilir.

- “Qeyd”dan sonrakı “Beyanname təqdim edildiyi vergi orqanının adı” sətrin xanalarında böyük çap hərfi ilə her xanada bir hərf yazıqla qeydiyyatda olduğu vergi orqanının adı göstərilməlidir.

Misal:

Beyannamənin təqdim edildiyi vergi orqanının adı BAKI V ERGİLƏR D EPARTAMENTI

Bölüm I. Vergi ödəyicisi haqqında ümumi məlumat .

- 1-ci sətrin “VÖEN” xanalarında (her xanada bir rəqəmle) vergi ödəyicisinin VÖEN-i yazılır;

Misal:

1 VÖEN 1 | 5 | 9 | 9 | 0 | 0 | 0 | 0 | 1 | 1

- 2-ci sətrin “Vergi ödəyicisinin tam adı” xanalarında böyük çap hərfi ilə (her xanada bir hərf) vergi ödəyicisinin tam adı yazılır;

Misal:

2 Vergi ödəyicisinin A.S.A. Ə L İ Y E V E L X U R R Ə F A I L O ğ L U

- 3-cü sətrdə “Əsas fəaliyyət növünün kodu” göstərilən yeddi rəqəmli xanada, her xanada bir rəqəmle soldan sağa doğru üçüncü xanadan başlayaraq vergi ödəyicisinin əsas fəaliyyət növünün beş simvoldan ibarət statistik kodu aşağıdakı kimi yazılır:

Misal: **3 Əsas fəaliyyət növünün kodu** 1 | 9 | 3 | 0 | 1

- 3-cü sətrdə “Əsas fəaliyyət növünün kodu” göstərilən yeddi rəqəmli xanada, her xanada bir rəqəmle vergi ödəyicisinin əsas fəaliyyət növünün statistik kodu, ondan sonra gelən fəaliyyət növünün adı göstərilən çoxsaylı xanalarda böyük çap hərfi ilə (her xanada bir hərf) əsas fəaliyyət növünün “adı”, sonda gelən üç rəqəmli xanada əsas fəaliyyət növü üzrə eldə olunmuş gəlirin ümumi gəlirde xüsusi çökisi (faizle) (əsas fəaliyyətdən gəlir/ ümumi gəlir*100) göstərilir;

- 3.1-ci, 3.2-ci ve 3.3-cü sətirlərdə (əgər bundan çoxdurسا, onda az dövriyyəsi olan fəaliyyət növünün dövriyyələrini cəmləşdirərək 3.3-cü sətrdə digər fəaliyyət növü kimi yazmaq lazımdır) “Fəaliyyət növünün kodu” göstərilən yeddi rəqəmli xanada, her xanada bir rəqəmle vergi ödəyicisinin əsas fəaliyyət növü olmayan fəaliyyət növünün statistik kodu, ondan sonra gelən fəaliyyət növünün adı göstərilən çoxsaylı xanalarda böyük çap hərfi ilə (her xanada bir hərf) əsas fəaliyyət növü olmayan fəaliyyət növünün “adı”, sonda gelən üç rəqəmli xanada əsas fəaliyyət növü olmayan fəaliyyət növü üzrə eldə olunmuş gəlirin ümumi gəlirde xüsusi çökisi (faizle) (fəaliyyətdən gəlir/ ümumi gəlir*100) göstərilir;

Misal:

3 Əsas fəaliyyət növünün kodu 1 | 9 | 3 | 0 | 1 adı S O S I A L X İ D M İ B T L Ö R 1 | 9 | 3 | 0 | 1 adı

3.1 Fəaliyyət növünün kodu 1 | 8 | 5 | 3 | 2 | 0 adı S O S I A L X İ D M İ B T L Ö R 1 | 8 | 5 | 3 | 2 | 0 adı

“Əsas fəaliyyət növünün kodu” və digər “fəaliyyət növünün kodu” göstərilən yeddi rəqəmli xanalar vergi ödəyicisi tərəfindən doldurulmadığı hallarda bəyannamenin vergi orqanı tərəfindən qəbul edilməməsinə əsas vermir.

- 4-cü sətrin “Təqdim olunmuş əlavələrin sayı” xanalarında vergi ödəyicisi tərəfindən sənədlərin bəyannaməyə əlavə olunmasına zərurət yarandığı və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda (her xanada bir rəqəmle) bəyannaməyə əlavə olunan əvəqlərin sayı yazılır;

Misal: Vergi ödəyicisi təqdim etdiyi cari “Gəlir vergisinin bəyannamesi”nin məlumatlarının dürüstlüğünü təmin etmək məqsədilə bəyannaməyə 10 vərəq sənəd əlavə edilir. Bu halda “təqdim olunmuş əlavələrin sayı” xanaları aşağıdakı kimi doldurulur:

4 Təqdim olunmuş əlavələrin sayı 1 | 0 | vərəq

- 5-ci sətrdə “Bəyannamenin növü”ndən asılı olaraq, yəni hesabat ilə üzrə tərtib edildikdə “Cari” xanasında və ya əvvəlki hesabat dövrləri üzrə düzürləşməyə dair hesabat tərtib edildiyi halda “Dağıqlaşdırılmış” xanasında, vergi ödəyicisi səyyar vergi yoxlaması başa

çatlıdan sonra yoxdama zamanı aşkar edilmeyen ve vergi öhdəliyinin yaranmasına səbəb olan hallara görə bəyannamə təqdim edildiyi halda "Könüllü açıqlama", yaxud vergi ödəyicisi sahibkarlıq fealiyyətinin dayandırıldıqda və ya bu tədiyyə üzrə fealiyyətini dayandırıldıqda "Leğ olunma" xanasında "X" işarəsi göstərilir və "Leğ olunma" sözünün aşağı sətrindəki xanalarda (her xanada bir rəqəmle) vergi ödəyicisinin leğ olunduğu və ya bu tədiyyə üzrə fealiyyətini dayandırıldığı tarix göstərilməlidir. "Leğ olunma" bəyannaməsi vergi ödəyicisi tərəfindən yalnız leğ edilməsi barədə müvafiq əriyə vergi orqanına təqdim edildiyi halda tətbiq edilir təqdim edilməlidir.

Misal: Vergi ödəyicisi 2016-ci il üçün "Gelir vergisinin bəyannamesi"ni təqdim edir. Bu halda 2017-ci ilin mart ayının 31-dək təqdim olunan bəyannamənin 5-ci "Bəyannamənin növü" sətrində "Car" xanasına X işarəsi yazılır:

5	Bəyannamənin növü	<input checked="" type="checkbox"/> Car
---	--------------------------	--

Vergi ödəyicisi fealiyyətini dayandırıldıqda isə "Leğ olunma" xanasında "X" işarəsi yazılır və "Leğ olunma" sözünün aşağı sətrindəki xanalarda (her xanada bir rəqəmle) vergi ödəyicisinin leğ olunduğu tarix göstərilməlidir.

Misal: Qanunmüvafiq qaydada vergi ödəyicisi 25 yanvar 2011-ci il tarixə sahibkarlıq fealiyyətini dayandırmışdır. Bu halda vergi ödəyicisinin lağ olunması barədə son bəyannamənin 5-ci sətrinin "Leğ olunma" xanaları soldan sağa doğru ilk iki xanada "gün", sonrakı iki xanada "ay", sonuncu dörd xanada isə "il" aşağıdakı kimi yazılmalıdır:

5	Bəyannamənin növü	Leğ olma	2 5 0 1 2 0 1 1
---	--------------------------	-----------------	-------------------------------

- 5.1-ci sətrdə, "Dəqiqləşdirilmiş bəyannamənin təqdim edilmesi barədə bildirişin nömrəsi" adlı sətrdə vergi ödəyicisine vergi orqanı tərəfindən göndərilməş "Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannamesinin və ya kənarlaşmaya dair yazılı izahatın təqdim edilmesi barədə" Bildirişin nömrəsi yazılmalıdır. Bildirişin nömrəsi yazılmadıqda və ya sehv yazıldıqda bu bəyannamə bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə hesab edilmir.

5.1 Dəqiqləşdirilmiş bəyannamənin təqdim edilmesi barədə bildirişin nömrəsi 1|7|3|9|0|0|0|2|4|5|8|7|6|0|0|0

- 6-ci sətrdə "Uçot metodu" qarşısındaki müvafiq "kassa metodu" və "hesablaşma metodu" xanalarında vergi ödəyicisinin istifadə etdiyi metoda uyğun olaraq "X" işarəsi yazılır.

Misal: Öğər vergi ödəyicisi tərəfindən aparılan vergi uçotu kassa metodudursa, müvafiq xana aşağıdakı qaydada doldurulur:

6	Uçot metodu	(müvafiq xanadan hərində X göstərin)	<input checked="" type="checkbox"/> kassa metodu	<input type="checkbox"/> hesablaşma metodu
---	--------------------	--------------------------------------	---	---

- 7-ci sətrde "Vergi dövrü", **A** işaretindən sonrakı dörd rəqəmli xanalarda bəyannamənin hansı hesabat ilinə aid olmasından asılı olaraq (her xanada bir rəqəmle) müvafiq il yazılır.

Misal: Öğər bəyannamə 2016-ci il üzrə tətbiq edilirsə, bu halda soldan sağa doğru dörd xanada il aşağıdaqı qaydada yazılır:

7	Vergi dövrü	A	2 0 1 6
---	--------------------	----------	---------------

Bölüm 2. Vergin hesablanması

- Bəyannamənin 2-ci bölməsinin 1-ci "Hesabat dövrünün gelirləri (ƏDV-siz və aksızsız)" hissəsində sətrler üzrə 14 xanada məbləğ göstərilir.

Misal: Vergi ödəyicisi 2015-ci ilde mallann təqdim edilmesindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 31 500,0 manat gelir əldə etmişdir. Bu məbləğ bəyannamənin müvafiq xanalarnda aşağıdakı kimi yazılır:

Sərtər kodu	İşlərə görə Məbləğ	Göstəricilər	Məbləğ, manat
1200	Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gelir	A1	1200.1 1200.2

- Bəyannamənin 2-ci bölməsinin 1-ci "Hesabat dövrünün gelirləri" hissəsində 1200 kodlu "Malların təqdim edilmesindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gelir" sətrinin **A1** xanalarında (her xanada bir rəqəmle) 1200.1 kodlu "Malların təqdim edilmesindən gelir", 1200.2 kodlu "İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gelir" sətrlerinin xanalarında göstərilmiş məbləğlərin cəmi (1200.1 + 1200.2) yazılır.

Misal: Fərdi sahibkar 2017-ci il üzrə malların təqdim edilmesindən gelir 22500,0 manat, işlərin görülməsindən gelir 8500,0 manat, xidmətlərin göstərilməsindən gelir 500,0 manat təşkil etmişdir. Bu halda 1200 "Malların təqdim edilmesindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gelir" (ƏDV-siz və aksızsız) sətrinin **A1** xanalarında, 1200.1 "Malların təqdim edilmesindən gelir", 1200.2 "İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gelir" sətrlerinin **A1** xanalarında məbləğlər aşağıdakı kimi yazılır:

Bəyannamənin 1200.1 "Pərakəndə satışdan gelir" sətrinin **A1** xanalarında hesabat dövrü ərzində pərakəndə satışdan əldə edilmiş gelir məbləği, 1200.1 "Malların təqdim

edilmesinden gelir” setrinin perakende satışdan gelire aid olan məblegi, **[1200.1.1.1]** -o, cümlədən elektron ticarətdən” setrinin **A1** xanalarında perakende satışdan gelirin elektron ticarətə aid olan məblegi, **[1200.1.2]** “Topdan satışdan gelir” setrinin **A1** xanalarında **[1200.1]** “Malların təqdim edilmesindən gelir” setrinin topdan satışdan gelirə aid olan məblegi, **[1200.1.1.2]** -o, cümlədən elektron ticarətdən” setrinin **A1** xanalarında topdan satışdan gelirin elektron ticarətə aid olan məblegi yazılır.

Misal: “A” müəssisi 2017-ci il üzrə malların təqdim edilmesindən (işlərin görülməsindən, xidmətlərin göstərilmesindən) geliri 26500,0 manat təşkil etmişdir ki, bunun da 15000,0 manatı malların təqdim edilmesindən, o cümlədən 5000,0 manatı perakende ticarətdən gelir, bunun da 1500,0 manatı elektron ticarətdən gelir, 10000,0 manatı ise topdan satışdan gelir, o cümlədən 2500,0 manatı elektron ticarətdən gelirə addır. Eyni zamanda İşlərin görülməsindən gelir 6000,0 manat, xidmətlərin göstərilmesindən gelir 5500,0 manat ve bu işlər ve xidmətlərə görə elektron ticarət üzrə gelirler ise 1200,0 manat təşkil etmişdir. Bu halda **[1200]** “Malların təqdim edilmesindən (işlərin görülməsindən, xidmətlərin göstərilmesindən) gelir”, **[1200.1]** “Malların təqdim edilmesindən gelir”, **[1200.1.1]** “Perakende satışdan gelir”, **[1200.1.1.1]** -o cümlədən elektron ticarətdən”, **[1200.1.2]** “Topdan satışdan gelir”, **[1200.1.1.2]** -o cümlədən elektron ticarətdən” **[1200.2]** -“İşlərin görülməsindən ve xidmətlərin göstərilmesindən gelir” ve **[1200.2.1]** -o cümlədən elektron ticarətdən” setrinin **A1** xanalarında məbleğlər aşağıdakı kimi yazılır:

[1200] Malların təqdim edilmesindən (işlərin görülməsindən, xidmətlərin göstərilmesindən) gelir	A1	<input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>
[1200.1] Malların təqdim edilmesindən gelir	A1	<input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>
[1200.1.1] Perakende satışdan gelir	A1	<input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>
[1200.1.1.1] o cümlədən elektron ticarətdən	A1	<input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>
[1200.1.2] Topdan satışdan gelir	A1	<input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>
[1200.1.1.2] o cümlədən elektron ticarətdən	A1	<input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>
[1200.2] İşlərin görülməsindən ve xidmətlərin göstərilmesindən gelir	A1	<input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>
[1200.2.1] o cümlədən elektron ticarətdən	A1	<input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>

Bəyannamənin **[1201]**-ci “Amortizasiya olunan əsas vəsaitlərinin təqdim edilmesindən gelir” setrinin müvafiq **A1** xanalarında Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasen amortizasiya olunan əsas vəsaitlərin təqdim edilmesindən elő olunan ümumi gelirin məblegi göstərilir:

bağlı birge xərci çıxmaga) hesablaşdırıldıqdan sonra bu fealiyyətin iştirakçıları arasında bölünmiş ve vergi öðeyicisinin payına düşen gelirin məblegi bu setrin müvafiq **A1** xanalarında (her xanada bir rəqəmle) göstərilir. **[1204.1]** “Ümumi gelir” setrinde hüquqi şəxs yaratmadan birə sahibkarlıq fealiyyəti ile məşğul olan şəxslərin eldə etdikləri birge xərcin məbleği bu setrin müvafiq **A1** xanalarında (her xanada bir rəqəmle), **[1204.2]** “Ümumi xərc” setrinde hüquqi şəxs yaratmadan birə sahibkarlıq fealiyyəti ile məşğul olan şəxslərin bu fealiyyətle bağlı birge xərcin məblegi bu setrin müvafiq **A1** xanalarında (her xanada bir rəqəmle), **[1204.3]** “Fərq” setrinde hüquqi şəxs yaratmadan birə sahibkarlıq fealiyyəti ilə məşğul olan şəxslərin eldə etdikləri birge gelir ilə bu fealiyyətle bağlı birge xərcinən arasındakı fərqin məbleği bu setrin müvafiq **A1** xanalarında (her xanada bir rəqəmle), **[1204.4]** “İştirak faizi” setrinde hüquqi şəxs yaratmadan birə sahibkarlıq fealiyyəti ilə məşğul olan şəxslərin həmin birge fealiyyətdə olan iştirak faizi bu setrin müvafiq **A3** xanalarında (her xanada bir rəqəmle) göstərilir.

Misal: Hüquqi şəxs yaratmadan birə sahibkarlıq fealiyyəti ilə məşğul olan şəxslərin, 2017-ci il üzrə həmin fealiyyətdən elő etdikləri birge geliri 1500,0 manat, bu fealiyyətə bağlı birge xərci 1000,0 manat ve bəyannaməni doldurun vergi öðeyicisinin həmin birge fealiyyətdə olan iştirak faizi 40% təşkil etmişdir. Bu halda bəyannamənin **[1204]** “Birgə fealiyyətdən elő edilmiş gelir” setrinin **A1** xanalarında, **[1204.1]** -“Ümumi gelir” setrinin **A1** xanalarında, **[1204.2]** -“Ümumi xərc” setrinin **A1** xanalarında, **[1204.3]** -“Fərq” setrinin **A1** xanalarında ve **[1204.4]** -“İştirak faizi” setrinin **A3** xanalarında məbleğlər aşağıdakı kimi yazılır.

[1204] Birgə fealiyyətdən elő edilmiş gelir	A1	<input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>
[1204.1] Ümumi gelir	A1	<input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>
[1204.2] Ümumi xərc	A1	<input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>
[1204.3] Fərq	A1	<input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>
[1204.4] İştirak faizi	A3	<input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>

[1204.4]-cü “İştirak faizi” setri üzrə göstərici dörd xanada yazılır. Bu faiz dərəcəsi vergi öðeyicisinin birge fealiyyətdə nəzərdə tutulan faiz göstəricisidir.

- Bəyannamənin **[1205]**-ci “Əvezsiz əsasla təqdim edilmiş aktivlərin dəyeri” setrinin müvafiq **A1** xanalarında əvezsiz əsasla təqdim edilmiş aktivlərin dəyerinin məblegi (her xanada bir rəqəmle) göstərilir.

Misal: 2017-ci ildə fərdi sahibkar tərəfindən evezsiz əsasla 2000,0 manat aktiv təqdim edilmişdir. Bu halda **1205**-ci sətrinin **A1** xanalarında 2000,0 manat məbləğ aşağıdakı kimi yazılır.

1205 **Göstəricilər** Məbləğ, manat
1205.1 **Əvəzsi əsasla təqdim edilmiş aktivlərin daxarı**
A1

1	2	0	0	0	0	0
---	---	---	---	---	---	---

Beyannamenin **1206**-ci "Şəhmlər, istiqrazlar və digər qiymətli kağızların, iştirak paylarının, borc öhdəliklərinin və tələblərinin satışından eldə edilmiş gelir" sətrinin **A1** xanalarında **1206.1** "Şəhmlərin satışından eldə edilmiş gelir", **1206.2** "Istiqrazların

satışından eldə edilmiş gelir", **1206.3** "Digər qiymətli kağızların satışından eldə edilmiş gelir", **1206.4** "İştirak paylarının satışından eldə edilmiş gelir", **1206.5** "Borc öhdəliklərinin satışından eldə edilmiş gelir" və **1206.6** "Borc tələblərinin satışından eldə edilmiş gelir" sətrlərinin **A1** xanalarında göstərilmiş məbləğlərin cəmi (**1206.1 + 1206.2 + 1206.3 + 1206.4 + 1206.5 + 1206.6**) (her xanada bir rəqəmle) göstərilir.

Misal: Fərdi sahibkarın 2017-ci ildə şəhmlərin satışından eldə etdiyi ümumi geliri 2000,0 manat, istiqrazların satışından eldə etdiyi ümumi geliri 5000,0 manat, digər qiymətli kağızların satışından eldə etdiyi ümumi geliri 6000,0 manat, iştirak paylarının satışından eldə edilmiş geliri 3000,0 manat, borc öhdəliklərinin satışından eldə etdiyi ümumi geliri 1000,0 manat və borc tələblərinin satışından eldə etdiyi ümumi geliri 400,0 manat təşkil etmişdir. Bu halda beyannamenin **1206**-ci "Şəhmlər, istiqrazlar və digər qiymətli kağızların, iştirak paylarının, borc öhdəliklərinin və tələblərinin satışından eldə edilmiş gelir", **1206.1** "Şəhmlərin satışından eldə edilmiş gelir", **1206.2** "Istiqrazların satışından eldə edilmiş gelir", **1206.3** "Digər qiymətli kağızların satışından eldə edilmiş gelir", **1206.4** "İştirak paylarının satışından eldə edilmiş gelir", **1206.5** "Borc öhdəliklərinin satışından eldə edilmiş gelir" və **1206.6** "Borc tələblərinin satışından eldə edilmiş gelir" sətrlərinin **A1** xanalarında məbləğlər aşağıdakı kimi yazılır.

1206 **Şəhmlər, istiqrazlar və digər qiymətli kağızları, iştirak paylarını, borc öhdəliklərinin və tələblərinin satışından eldə edilmiş gelir**
A1

1	2	0	0	0	0	0
---	---	---	---	---	---	---

1206.1 **Şəhmlərin satışından eldə edilmiş gelir**
A1

1	2	0	0	0	0	0
---	---	---	---	---	---	---

1206.2 **Istiqrazların satışından eldə edilmiş gelir**
A1

1	2	0	0	0	0	0
---	---	---	---	---	---	---

1209.1 Reyaktı	Azərbaycan Respublikasında alınmış reyaktı	1209.2 Azərbaycan Respublikasının hüdudlarından kenarda alınmış reyaktı
A1	A1	A1

- Beyannamenin **1210** "Dividendler" setrinin **A1** xanalarında **1210.1**

"Azərbaycan Respublikasında alınmış dividendler" ve **1210.2** "Azərbaycan Respublikasının hüdudlarından kenarda alınmış dividendler" (her iki halda dividendin mebleği ödeme menbeyində tutulmuş vergiler çıxılmadan nezəre alınmalıdır) setrlerinin **A1** xanalarında gösterilmiş mebleğlərin cəmi (**1210.1** + **1210.2**) (her xanada bir rəqəmle) göstərilir.

Misal: Fərdi sahibkarın 2017-ci ilde Azərbaycan Respublikasında alınmış dividendlerin mebleği 500,0 manat (ödeme menbeyində tutulmuş vergi mebleği ilə birlidə) və Azərbaycan Respublikasının hüdudlarından kenarda alınmış dividendler 700,0 manat (ödeme menbeyində tutulmuş vergi mebleği ilə birlidə) təşkil etmişdir. Bu halda beyannamenin **1210** "Dividendler", **1210.1** "Azərbaycan Respublikasında alınmış dividendler" ve **1210.2** "Azərbaycan Respublikasının hüdudlarından kenarda alınmış dividendler" setrlerinin **A1** xanalarında mebleğlər aşağıdakı kimi yazılır.

Sənəd kodu	Göstəricilər	Məbləğ, manatla
1210	Dividendler	A1
1210.1	Azərbaycan Respublikasında alınmış dividendler	A1
1210.2	Azərbaycan Respublikasının hüdudlarından kenarda alınmış dividendler	A1

- Beyannamenin **1211** "Faizlər" setrinin **A1** xanalarında **1211.1** "Azərbaycan Respublikasında alınmış faizlər" ve **1211.2** "Azərbaycan Respublikasının hüdudlarından kenarda alınmış faizlər" (faizin mebleği ödeme menbeyində tutulmuş vergiler çıxılmadan nezəre alınmalıdır) setrlerinin **A1** xanalarında gösterilmiş mebleğlərin cəmi (**1211.1** + **1211.2**) (her xanada bir rəqəmle) göstərilir.

Misal 1: Fərdi sahibkarın 2017-ci ilde eldə eldiyi faiz mebleği 500,0 manat təşkil etmişdir. Bunun da hamisi da Azərbaycan Respublikasında alınmış faiz mebleğidir. Bu halda beyannamenin **1211** "Faizlər", **1211.1** "Azərbaycan Respublikasında alınmış faizlər" ve **1211.2** "Azərbaycan Respublikasının hüdudlarından kenarda alınmış faizlər" setrlerinin **A1** xanalarında mebleğlər aşağıdakı kimi yazılır.

1211 Faizlər	Azərbaycan Respublikasında alınmış faizlər	A1	5 0 0 0 0
1211.1		A1	5 0 0 0 0
1211.2	Azərbaycan Respublikasının hüdudlarından kenarda alınmış faizlər	A1	0 0 0 0 0

- Beyannamenin **1212** "Xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi" setrinin müvafiq **A1** xanalarında valyuta hesabı üzrə, hemçinin valyuta ilə debitor ve kreditor bordarı üzrə yaranan müsbət məzənnə fərqi (her xanada bir rəqəmle) göstərilir.

Misal: 2017-ci ilde fərdi sahibkarın valyuta hesabı üzrə 850,0 manat və valyuta ilə kreditor borcunun yarandığı tarixdən leğv edildiyi tarixdək 1500,0 manat müsbət məzənnə fərqi yaranmışdır. Bu halda **1212** setrinin **A1** xanalarında 2350,0 manat (850,0 + 1500,0) mebleğ aşağıdakı kimi yazılsın.

1212 Xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi	A1	2 3 5 0 0
---	-----------	------------------

- Beyannamenin **1213** "Muzdlu işlə elaqədar olmayan bağışlanılmış borcun mebleği" setrinin müvafiq **A1** xanalarında Vergi Məcəlləsinin 99.3.5-ci maddesine uyğun olaraq vergi ödemeyicisinin borçlarının onun kreditorları tərəfindən silinmesindən gelir mebleği (her xanada bir rəqəmle) göstərilir.

Misal: 2017-ci ilde fərdi sahibkarın muzdlu işlə elaqədar olmayan 750,0 manat borcu bağışlanmışdır. Bu halda **1213** setrinin **A1** xanalarında 750,0 manat mebleğ aşağıdakı kimi yazılsın.

Sənəd kodu	Göstəricilər	Məbləğ, manatla
1213 Muzdlu işlə elaqədar olmayan bağışlanılmış borcun mebleği	A1	7 5 0 0 0

- Beyannamenin **1214** "Əvvəller gelirdən çıxılmış xərcin, zərərin və ya ümidsiz borcun ödənilmesindən gelir" setrinin müvafiq **A1** xanalarında əvvəller gelirdən çıxılmış xərcin, zərərin və ya Vergi Məcəlləsinin 111-ci maddesine uyğun olaraq əvvəller çıxılmış ümidsiz borcun ödənilmesindən gelirin mebleği (her xanada bir rəqəmle) göstərilir.

Misal: 2017-ci ilde fərdi sahibkarın Vergi Məcəlləsinin 111-ci maddesine uyğun olaraq əvvəller gelirdən çıxılmış ümidsiz borcun debitorlar tərəfindən ödənilmesindən gelirin mebleği 150,0 manat təşkil etmişdir. Bu halda **1214** setrinin **A1** xanalarında 150,0 manat mebleğ aşağıdakı kimi yazılsın.

Sənəd kodu	Göstəricilər	Məbləğ, manatla
1214 Əvvəller galirdən çıxılmış xərcin, zərərin və ya ümidsiz borcun ödənilmesindən gelir	A1	1 5 0 0 0

- Beyannamenin **1215** "Hesabat ilində muzdlu işlə elaqədar olmayan alınan hədiyyələrin mebleği" və **1216** "Hesabat ilində muzdlu işlə elaqədar olmayan alınan

mirasların məbləği” setirlerinde Vergi Məccləsinin 99.3.7-ci maddesine uyğun olaraq vergi ödəyicisi tərəfindən muzdlu işlə elaqədar olmayan alınan hədiyyə və ona qalmış mirasın məbləği göstərilir.

Beyannamenin **1217** “Vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artlığındıını göstəren hər hansı digər gelir (təqdim olunduğu təqdirdə)-emək haqqından başqa” setrinin müvafiq **A1** xanalarında Vergi Məccləsinin 99.3.8-ci maddesine uyğun olaraq vergi ödəyicisi tərəfindən esas vəsaitin qiymət artırımdan (yenidən qiymətləndirmədən) alınan gelirin məbləği (her xanada bir rəqəmle) göstərilir.

Misal: 2017-ci ilde fərdi sahibkara məxsus bina yenidən qiymətləndirilmiş və onun dəriyəsi 4500,0 manat artırılmış həmin bina yenidən qiymətləndirme nəticəsində təyin olunmuş qiymət təqdim olunmuşdur. Bu halda **1217** setrinin **A1** xanalarında 4500,0 manat məbləğ aşağıdakı kimi yazılır.

Göstericilər **Məbləğ, manat**
1217 Vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artlığındıını göstərən hər hansı digər gelir (təqdim olunduğu təqdirdə)-emək haqqından başqa
 4500,00

Beyannamenin **1218** “Heyatın yiğim sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrine ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı ferq” setrinin müvafiq **A1** xanalarında Vergi Məccləsinin 99.3.9-cu maddesine uyğun olaraq vergi ödəyicisine heyatın yiğim sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrine ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı ferq məbləği (her xanada bir rəqəmle) göstərilir.

Misal: 2017-ci ilde fərdi sahibkara heyatın yiğim sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrine ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasında 1200,0 manat ferq məbləği gelir kimi eldə edilmişdir. Bu halda **1218** setrinin **A1** xanalarında 1200,0 min manat məbləğ aşağıdakı kimi yazılır.

Göstericilər **Məbləğ, manat**
1218 Heyatın yiğim sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrine ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı ferq 1200,00

Beyannamenin **1219** “Vəkillik fealiyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fealiyyətlə bağlı göstərilən xidməte görə alınan haqq” setrinin müvafiq **A1** xanalarında vəkillik fealiyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fealiyyətlə bağlı göstərilən xidmətlərə görə alınan haqq məbləği (her xanada bir rəqəmle) göstərilir.

Misal: Vəkillik fealiyyəti göstərən fiziki şəxsin 2017-ci il ərzində bu cür fealiyyətlə bağlı göstərdiyi xidmətlərə görə aldığı haqqın məbləği 200,0 manat olmuşdur. Bu halda **1219** setrinin **A1** xanalarında 200,0 manat məbləğ aşağıdakı kimi yazılır.

Göstericilər **Məbləğ, manat**
1219 Vəkillik fealiyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fealiyyətlə bağlı göstərilən xidməte görə alınan haqq 200,00

Beyannamenin **1220** “Ödeme menbəyində tutulmayan muzdlu işden eldə edilən gelir” setrinin müvafiq **A1** xanalarında ödəme menbəyində vergi tutulması mümkün olmayan muzdlu işden gelir eldə edən şəxslər tərəfindən bu fealiyyətdən eldə etdikdər gelirlərin məbləği (her xanada bir rəqəmle) göstərilir.

Misal: Fransa səfəriyində işleyen Azərbaycan Respublikası vətəndaşının 2017-ci il ərzində bu fealiyyətdən illik geliri 4200,0 manat olmuşdur. Həmin ökənin qanunvericiliyinə əsasən bu cür gelirdən ödəme menbəyində vergi tutulması nəzərdə tutulmamışdır. Bu halda səfərlikdə işleyen Azərbaycan Respublikası vətəndaşı özü illik gelir vergisi beyannamesi təqdim edir və **1220** setrinin **A1** xanalarında 4200,0 manat məbləğ aşağıdakı kimi yazılır.

Göstericilər **Məbləğ, manat**
1220 Ödəme menbəyində tutulmayan muzdlu işden eldə edilən gelir 4200,00

Beyannamenin **1221** “Yeni uçot metodunun tətbiq edilməsindən yaranmış gelirlər” setrinin müvafiq **A1** xanalarında yeni uçot metodunun tətbiq edilməsindən yaranmış gelirlərin (Vergi Məccləsinin 130.5-ci maddesine əsasən uçot metodu dəyişdirilərək verginin məbləğinə təsir göstəren mühasibat emalıyyatlara düzülləşdir) uçot metodunun dəyişdirildiyi ilde aparılmışdır ki, bu emalıyyatlardan heç biri nəzərdən alınmasın və ya iki dəfə hesaba alınmasın) məbləği (her xanada bir rəqəmle) göstərilir.

Misal: 2014-cü ilde fərdi sahibkar vergilərin uçotunu kassa metodu ilə aparmış, 2017-ci ilde isə uçot metodunu dəyişdirərək hesablamalar metoduna keçmişdir. Bu zaman, fərdi sahibkarın 01.01.2017-ci il tarixə yüksəlmüş mallara görə 3000,0 manat debitor bordan üzrə və çəkilən xərcərə görə 2000,0 manat kreditor bordan üzrə qalıqlanı 2017-ci ilin yekununa görə öz maliyyə nəticələrinə aid etməlidir. Bu halda **1220** setrinin **A1** xanalarında 1000,0 manat (3000,0 - 2000,0) məbləğ aşağıdakı kimi yazılır.

Göstericilər **Məbləğ, manat**
1221 Yeni uçot metodunun tətbiq edilməsindən yaranmış gelirlər 1000,00

Beyannamenin **1222** “Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gelirlər (o cümlədən gelir vergisindən azad edilən gelirlər)” setrinin müvafiq **A1** xanalarında **1200**-ci setirlərdə nəzərdə tutulmayan digər gelirlərin, o cümlədən **1222.1** “Azərbaycan Respublikasının hüdudlarından kənarda aldı edilmiş gelirlər” setrinin **A1** xanalarında

Vergi Meceləsinin 102.1-ci maddədə göstərilən vergidən azad edilən gelirlərin, **1222.2** "Transfer qiymətlərinin tətbiq edilməsindən eldə edilmiş gelirlər" sətrinin **A1** xanalarında Vergi Meceləsinin 14-1-ci maddəsinə esasən transfer qiymətlərin tətbiq edilməsindən eldə edilmiş gelirlərin, **1222.3** "o, cümlədən yuxarıda bəndlərdə nəzərdə tutulmayan qeyri-sahibkarlıq fealiyyəti üzrə digər gelirlər" sətrinin **A1** xanalarında yuxarıda bəndlərdə nəzərdə tutulmayan qeyri-sahibkarlıq fealiyyəti üzrə digər gelirlərin məbləği (her xanada bir rəqəmle) göstərilir.

Misal: 2017-ci ildə fərdi sahibkarın Vergi Meceləsinin 102.1-ci maddəsinə esasən 170,0 manat geliri olmuşdur. Bu halda **1222** sətrinin **A1** xanalarında 170,0 manat məbləğ aşağıdakı kimi yazılır.

Göstəricilər	Məbləğ, manat
İndi məbləğdən təqdim olunmuş dividend	170,00
1222 Yuxarıda bəndlərdə nəzərdə tutulmayan digər gelirlər	A1 <input type="text"/> 170,00
1222.1 Azərbaycan Respublikasının həddlərləndən kaçarda eldə edilmiş gelirlər	A1 <input type="text"/> 170,00
1222.2 Transfer qiymətlərinin tətbiq edilməsindən eldə edilmiş gelirlər	A1 <input type="text"/> 170,00
1222.3 o, cümlədən yuxarıda bəndlərdə nəzərdə tutulmayan qeyri-sahibkarlıq fealiyyəti üzrə digər gelirlər	A1 <input type="text"/> 170,00

Beyannamenin **1223** "ÜMUMİ GƏLİR LƏR" (sət.1200 + sət.1201 + sət.1202 + sət.1203 + sət.1204 + sət.1205 + sət.1206 + sət.1207 + sət.1208 + sət.1209 + sət.1210 + sət.1211 + sət.1212 + sət.1213 + sət.1214 + sət.1215 + sət.1216 + sət.1217 + sət.1218 + sət.1219 + sət.1220 + sət.1221+ sət.1222) sətrinin müvafiq **A1** xanalarında yuxarıda mötərizədə göstərilən sətrlərin cəmi məbləği (her xanada bir rəqəmle) göstərilir.

Beyannamenin **1223.1** "O, cümlədən qeyri-sahibkarlıq fealiyyəti üzrə ÜMUMİ GƏLİR LƏR" (sət.1201.1 + sət.1202.1 + sət.1203 + sət.1209 + sət.1210 + sət.1211 + sət.1212 + sət.1213 + sət.1215 + sət.1216 + sət.1217 + sət.1218 + sət.1219 + sət.1220+ sət.1222.1) sətrinin müvafiq **A1** xanalarında yuxarıda mötərizədə göstərilən sətrlərin cəmi məbləği (her xanada bir rəqəmle) göstərilir.

Beyannamenin **1224** "Ümumi gelirdən çıxılmalar" sətrinin "A1" xanalarında (her xanada bir rəqəmle) **1224.1** "Resident tərəfindən ödənilən dividend", **1224.2** "Faizlər", **1224.3** "Royalti", **1224.4** "Təqdim olunmuş (amortizasiya olunmayan) aktivlərin qalıq dəyeri" xanalarında, **1224.5** "Xarici valyutalarının manata nisbətən məzənnəsinin dəyişməsindən ilin sonuna yaranan manfi fərq", **1224.6** "Daşınan və daşınmaz əmlakın

gelirlər" sətrlərinin xanalarında VM 102-ci maddəsinə müvafiq olaraq göstərilmiş məbləğlərin cəmi (**1224.1** + **1224.2** + **1224.3** + **1224.4** + **1224.5** + **1224.6** + **1224.7**) göstərilir.

Misal: 2017-ci ildə resident vergi öðəyicisi tərəfindən 1200,0 manat dividend hesablanmış ve ödəme mənbəyində 10% vergi tutaraq fərdi sahibkara 1080,0 manat ödəniş aparılmışdır. Eyni zamanda, fərdi sahibkara eyni qaydada 500,0 manat faiz və 2500,0 manat royləti hesablanmış, müvafiq olaraq 10 və 14 faiz ödəme mənbəyində vergi tutularaq 450,0 və 2150,0 manat məbləğ ödənilmişdir. 2017-ci ildə anbarda saxlanılan istismara verilməmiş, amortizasiya olunmayan və qalıq dəyeri 8000,0 manat olan avadanlıq təqdim edilmişdir. Bundan başqa həmin dövrə xarici valyuta ilə aparılan manfi məzənnə fərq 800,0 manat təşkil etmiş və bilavasita kend təsərrüfatı məhsullannın istehsalından alınan geliri 10000,0 manat olmuşdur. Bu halda, beyannamenin müvafiq xanalar aşağıdakı kimi doldurulur:

1224 ÜMUMİ GƏLİR DƏN ÇIXILMALAR	A1 <input type="text"/> 123000000
Resident tərəfindən ödənilən dividend	A1 <input type="text"/> 1200000
Faizlər	A1 <input type="text"/> 500000
Royalti	A1 <input type="text"/> 2500000
Təqdim olunmuş (amortizasiya olunmayan) aktivlərin qalıq dəyeri	A1 <input type="text"/> 8000000
Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən ilin sonuna yaranan manfi fərq (MFB)	A1 <input type="text"/> 000000
Daşınan və daşınmaz əmlakın icaraya verilməsindən əməkdaşlıqla tətbiq olunmuş gelir	A1 <input type="text"/> 000000
Vergilərden axın edilmiş gelir	A1 <input type="text"/> 1080000
Vergi Meceləsinin 102.1.23-cü maddəsinə təsdiqlərə məxsus olaraq tətbiq olunmuş (məzənnədən təsdiqlərə məxsus olaraq tətbiq olunmuş) qalıq dəyeri	A1 <input type="text"/> 000000
1224.7 100000000	A1 <input type="text"/> 000000
1224.7.1 100000000	A1 <input type="text"/> 000000

Beyannamenin **1225** "Çıxılmalarдан sonra ÜMUMİ GƏLİR" sətrin "A1" xanalarında (her xanada bir rəqəmle) **1223** "Ümumi gelir" sərin **A1** xanalarında göstərilən məbləğlərdən **1224** "Ümumi gelirdən çıxılmalar" sərin **A1** xanalarında göstərilən məbləğlərin çıxılmasından emək dəyəri fərqli yazılmalıdır.

1225.1 "o, cümlədən, ÇIXILMALARDAN sonra qeyri-sahibkarlıq fealiyyətdən ÜMUMİ GƏLİR" **1223.1** "O, cümlədən qeyri-sahibkarlıq fealiyyəti üzrə ÜMUMİ GƏLİR LƏR" sərin **A1** xanalarında göstərilən məbləğdən **1224.1** "Resident tərəfindən ödənilən dividend", **1224.2** "Faizlər", **1224.3** "Royalti", **1224.4.1** "o, cümlədən, sahibkarlıq fealiyyəti məqsədləri üçün istifadə olunmayan təqdim olunmuş (amortizasiya olunmayan) aktivlərin qalıq dəyeri" və **1224.6** "Daşınan və daşınmaz əmlakın icaraya verilməsindən ödəme mənbəyində tətbiq olunmuş gelir" sətrlərinin xanalarında VM 102-ci

Misal: Vergi ödeyicisinde 2017-ci ilde esas iş yeri olan 15 nəfər yəri işi çalışmışdır. Vergi ödeyicisi tərəfinden həmin işçiləre il erzində 2100,0 manat sosial siyorta ayırmalar hesablanmışdır (ödenmişdir). Bu halda **1226.2 "Sosial siyorta haqları"** sətrinin **A4** xanalarında mebleğlər aşağıdakı kimi yazılır:

Göstəricilər		Məbləq, manat									
öncətəmən 0,0004 etibarla qazanılmışdır.		1226.2 Sosial siyorta haqları									
1226.2 Sosial siyorta haqları		A4 2100,0									

Beyannamənin **1226.3 "Xammal ve materiallar"** sətrinin **A4** xanalarında (her xanada bir rəqəmle) VM-nin 139-cu maddəsində nəzərdə tutulmuş qaydada uçota alınmış emtəe-material ehtiyatlarının (xammal və material) gelirin elde edilməsi ilə bağlı məsəflərə silinmiş dəyeri eks etdirilmelidir.

Misal: Fərdi sahibkar 2017-ci ilde gelirin elde edilmesi bağlı 115400,0 manat dəyerində xammal və material silinmişdir. Bu halda **1226.3 "Xammal ve materiallar"** sətrinin **A4** xanalarında mebleğlər aşağıdakı kimi yazılır:

Göstəricilər		Məbləq, manat									
öncətəmən əli nəticə mənimlərinə etibarla VM-nin 139-cu maddəsində nəzərdə tutulmuş qaydada uçota alınmış emtəe-material ehtiyatlarının (xammal və material) gelirin elde edilmesi ilə bağlı məsəflərə aid edilmiş dəyeri eks etdirilmelidir.		1226.3 Xammal və materiallar									
1226.3 Xammal və materiallar		A4 115400,0									

Beyannamənin **1226.4 "Malın dəyeri"** sətrinin **A4** xanalarında (her xanada bir rəqəmle) VM-nin 139-cu maddəsində nəzərdə tutulmuş qaydada uçota alınmış emtəe-material ehtiyatlarının (mallann) gelirin elde edilmesi ilə bağlı məsəflərə aid edilmiş dəyeri eks etdirilmelidir.

Misal: Fərdi sahibkar 2017-ci ilde satınalma emalıyyatlarından gelirin elde edilmesi bağlı 116000,0 manat dəyerində mallar məsəflərə aid edilmişdir. Bu halda **1226.4 "Malın dəyeri"** sətrinin **A4** xanalarında mebleğlər aşağıdakı kimi yazılır:

Göstəricilər		Məbləq, manat									
öncətəmən əli nəticə mənimlərinə etibarla VM-nin 139-cu maddəsində nəzərdə tutulmuş qaydada uçota alınmış emtəe-material ehtiyatlarının (mallann) gelirin elde edilmesi ilə bağlı məsəflərə aid edilmiş dəyeri eks etdirilmelidir.		1226.4 Malın dəyeri									
1226.4 Malın dəyeri		A4 116000,0									

1226.5 "İcare haqqı" sətrinin **A4** xanalarında (her xanada bir rəqəmle) **1226.5.1**

"hüquqi şəxslər üzrə" və **1226.5.2 "fiziki şəxslər üzrə"** sətrlerinin **A4** xanalarında göstərilmiş hüquqi və fiziki şəxslərə (VM 124-cü maddəsinə müvafiq ödəmə mənbəyində tutulmuş vergini nəzərə almadan) ödənilmiş və ya hesablanmış (həmin dövrde seçilən vergi uçotu metodundan asılı olaraq) və hesabat dövrünə aid məbləğlərin cəmi **1226.5.1 + 1226.5.2** göstərilir.

Misal: Fərdi sahibkar vergi uçotunu kassa metodu ilə aparır ve 2014-cü ilin oktyabr ayında "Vüqar" MMC-nə icarəyə götürülmüş avadanlığa görə 6 aylıq, yeni oktyabr-dekabr 2014-cü il və yanvar-mart 2017-ci il dövrü üçün 12000,0 manat avans icarə haqqı ödəmişdir. Bu halda fərdi sahibkar yalnız 2014-cü ilin oktyabr-dekabr aylarına aid 6000,0 manat (12000,0/6*3) icarə haqqını 2017-ci il üzrə məsəflərlə eks etdirmelidir. Bundan başqa fərdi sahibkar 2014-cü il üzrə fiziki şəxse icarəyə götürülmüş avtomasına görə 4000,0 manat icarə haqqı (ödəmə mənbəyində 560,0 (4000,0*14%) manat tutaraq) ödəmişdir. Bu halda

1226.5 "İcarə haqqı" sətrinin A4 xanalarında, 1226.5.1 "Hüquqi şəxslər üzrə" və

1226.5.2 "Fiziki şəxslər üzrə" sətirlerinin A4 xanalarında məbləğlər aşağıdakı kimi yazılırlar:

Göstericilər (nəticəm və istənilən) **Məbləğ, manat** - edilmə

1226.5 İcarə haqqı

A4 

1226.5.1 Hüquqi şəxslər üzrə

A4 

1226.5.2 Fiziki şəxslər üzrə


A4 

Beyannamənin **1226.6 "Müvafiq icra hakimiyəti orqanının qərarı ilə müyyən edilmiş ezamiyyət xərclərinin məbləğləri"** sətrinin A4 xanalarında (her xanada bir rəqəmle) hesabat dövrü ərzində müvafiq icra hakimiyəti orqanı tərəfindən təsdiq edilmiş normalar daxilində çəkilən ezamiyyət xərclərinin məbləğləri eks etdirləməlidir.

Qeyd: Faktiki ezamiyyət xərclərinin normadan artıq hissəsi VM-nin 109.7-ci maddəsinə əsasən gəlirdən çıxılan xərclərə aid edilmir.




Misal: Fərdi sahibkarın 2017-ci ilde faktiki ezamiyyət xərcləri 12000,0 manat təşkil etmiş, o cümlədən qanunvericilikdə müyyən edilmiş normadan artıq hissəsi 1000,0 manat. Bu halda fərdi sahibkarın 2017-ci il üzrə məsəflərləne ezamiyyət xərcləri kimi 11000,0 min manat (12000,0-100,0) aid edilməli və **1226.6 "Norma daxilində ezamiyyət xərclər"** sətrinin A4 xanalarında məbləğlər aşağıdakı kimi yazılırlar:

Göstericilər **Məbləğ, manat**

1226.6 Müvafiq icra hakimiyəti orqanının qərarı ilə müyyən edilmiş ezamiyyət xərclərinin məbləğləri	A4	
--	-----------	---

Beyannamənin **1226.7 "Enerji xərcləri"** sətrinin A4 xanalarında (her xanada bir rəqəmle) hesabat dövrü ərzində galinə aid edilməsi ilə bağlı çəkilmiş enerji xərcləri eks etdirləməlidir.

Misal: Fərdi sahibkarın 2017-ci ilde enerji xərcləri 7000,0 manat təşkil etmişdir. Bu halda **1226.7 "Enerji xərcləri"** sətrinin A4 xanalarında məbləğlər aşağıdakı kimi yazılırlar:

Göstericilər		Məbləğ, manat	
1226.8 Qaz xərcləri	A4		1 0 0 0 0 0
1226.9 Yassaq xərcləri	A4		4 0 0 0 0 0
1226.10 Su və kanalizasiya xərcləri	A4		5 0 0 0 0 0
1226.11 Rabitə xərcləri	A4		7 0 0 0 0 0
1226.12 Məbləğ xərcləri	A4		1 0 0 0 0 0
1226.13 Bank xidməti üzrə xərclər	A4		1 0 0 0 0 0
1226.14 Rəqəmli xərclər	A4		1 2 0 0 0 0

Beyannamənin **1226.15 Bilevasite mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstəriləməsi) ilə bağlı sair xərclər** sətrinin A4 xanalarında (her xanada bir rəqəmle) **1226.1 — 1226.14** sətirlərdə göstərilən xərc maddələrinən başqa hesabat dövrü ərzində galinə aid edilməsi ilə bağlı çəkilmiş sair xərcləri eks etdirləməlidir.

Misal: Fərdi sahibkar 2017-ci ilde ciddi uçot blanklarının çapı üçün "A" müəssisəsinə 1500,0 manat vəsait ödəmişdir. Bu halda **1226.15 Bilevasite mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstəriləməsi) ilə bağlı sair xərclər** sətrinin A4 xanalarında məbləğlər aşağıdakı kimi yazılırlar:

Göstericilər		Məbləğ, manat	
1226.15 Bilevasite mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstəriləməsi) ilə bağlı sair xərclər	A4		1 0 0 0 0 0

1227 "Borca görə faizlər və onunla bağlı olan xərclər" sətrinin A4 xanalarında (her xanada bir rəqəmle) VM-nin 110-cu maddəsinə əsasən xərclərə aid edilməli **1227.1**

"Rezident üzrə faizlər", **1227.2 "Oyri-rezident üzrə faizlər"** sətirlerinin A4 xanalarında hüquqi və fiziki şəxslərə ödenmiş və ya ödənilməli olan (hesabat dövründən seçilen vergi ugutu metodundan asılı olaraq) VM 13.2.16-ci maddəsinə görə Azərbaycan mənbəyində aid edilən faizlərdən ödəmə mənbəyində tutulan vergini nəzərə alınmadan və hesabat dövründə aid məblağların cəmi (**1227.1 + 1227.2**) göstərilir.

Misal: Fərdi sahibkar vergi məqsədləri baxımından rezident olan bank idarəsindən alınmış kreditə görə 2010-cu il ərzində 1100,0 manat faiz hesablanmışdır. Eyni zamanda

qeyri-rezident "Barklay Bank"-dan alınmış kreditə görə həmin dövrde 4000,0 manat faiz hesablanmışdır. Bu halda, **1227**, **1227.1** və **1227.2** setirlerinin **A4** xanalarında məbləğlər aşağıdakı kimi yazılır.

Sənəd növü	Göstericilər	Məbləğ, manatla
1227 Börcə görə faizlər və əməniyyət xanalarında qeyri-rezident tərəfindən ödənilməsi	A4	1 0 0 0 0
1227.1 Rezident tərəfindən ödənilməsi	A4	1 0 0 0 0
1227.2 Qeyri-rezident tərəfindən ödənilməsi	A4	4 0 0 0 0

1228 "Royalti" setirinin **A4** xanalarında (her xanada bir rəqəmle) **1228.1**

"Rezident üzrə royalti", **1228.2** "Qeyri-rezident üzrə royalti" setirlerinin **A4** xanalarında hüquqi və fiziki şəxsləre ödənilmiş və ya ödənilmeli olan (hesabat dövründə seçilmiş vergi uçutu metodundan asılı olaraq) və hesabat dövrünə aid məbləğlərin (ödəmə menbəyində tutulmuş vergini nezərə almadan) cəmi (**1228.1** + **1228.2**) göstərilir.

Misal: Fərdi sahibkar 2017-ci ildə müəllif hüquqlarından istifadəyə görə rezident fiziki şəxse 500,0 manat, həmin dövrde qeyri-rezident şirkətə təqdim edilmiş patente görə 1000,0 manat royalti hesablanmışdır. Bu halda, **1228**, **1228.1** və **1228.2** setirlerin **A4** xanalarında məbləğlər aşağıdakı kimi yazılır:

Sənəd növü	Göstericilər	Məbləğ, manatla
1228 Royalti üzrə xərclər	A4	1 0 0 0 0
1228.1 Rezident tərəfindən ödənilməsi	A4	1 0 0 0 0
1228.2 Qeyri-rezident tərəfindən ödənilməsi	A4	1 0 0 0 0

Beyannamenin **1229** "Ümidsiz bortclar" setirinin **A4** xanalarında (her xanada bir rəqəmle) VM-nin 111.1 və 111.2 maddələrinə esasen eveller malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ümumi gələrə daxil edilmiş gəlirlərin hesabat dövrü ərzində ümidsiz bort kimi silinmiş məbləğlər eks etdirilmelidir.

Misal: Hesablaşma metodu ilə vergi uçutunu aparan fərdi sahibkar 2009-cu ilde təqdim edilmiş malların 3000,0 manat məbləğində dəyərini ümumi gələrə daxil etmişdir. 2017-ci ilde vaxtı ilə satılmış malların dəyərinin müvafiq icra hakimiyəti orqanı tərəfindən alınmasının mümkün olmadığı təsdiq edildikdən sonra, həmin məbləğ ümidsiz bort kimi **1229** "Ümidsiz bortclar" setirinin **A4** xanalarında aşağıdakı kimi yazılır:

şəhərislərə zəminəsidaard ehşü məsələsini təqdim etmək üçün göstərilməsəməsədən **Göstericilər** **Məbləğ, manatla**

1229 Ümidsiz bortclar	A4
Ümidsiz bortclar	1 0 0 0 0

Beyannamenin **1230** "Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktur işlərinə çəkilən xərclər" setirinin **A4** xanalarında (her xanada bir rəqəmle) VM-nin 113-cü maddəsinə esasen gəldən çıxılan məbləğlər eks etdirilir.

Misal: Kassa metodu ilə vergi uçutunu aparan fərdi sahibkar 2017-ci ilde elmi tədqiqat işlərinə görə 12000,0 manat ödəmişdir. Bu halda **1230** "Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktur işlərinə çəkilən xərclər" setirinin **A4** xanalarında aşağıdakı kimi yazılır:

1230 Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktur işlərinə çəkilən xərclər	A4
Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktur işlərinə çəkilən xərclər	1 0 0 0 0

Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən esas vəsaitlər üzrə VM 114-cü maddəsinə esasen hesablanmış amortizasiya ayrımları, həbəs esas vəsaitlərin təqdim və leğvi edilməsindən emələ gələn xərclər beyannamenin **1231** "Amortizasiya ayırmalar, esas vəsaitlərin təqdim edilməsi və leğvi üzrə gelirdən çıxılan xərclər" setirinin **A4** xanalarında (her xanada bir rəqəmle) göstərilir. Bu **1231** setirde **1231.1** "Binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya", **1231.2** "Maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya", **1231.3** "Nəqliyyat vəsaitləri üzrə hesablanmış amortizasiya", **1231.4** "İş heyvanları üzrə hesablanmış amortizasiya", **1231.5** "Geoloji-keşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər", **1231.6** "Qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya", **1231.7** "Diger esas vəsaitlər üzrə hesablanmış amortizasiya", **1231.8** "VM-nin 114.6 maddəsinə esasen çıxılan esas vəsaitlərin qalıq deyerinin məbləği", **1231.9** "Təqdim edilmiş esas vəsaitlərin qalıq deyeri" və **1231.10** "Yüksek texnologiyalar məhsulu olan hesablaşma texnikası üzrə hesablanmış amortizasiya" setirlerinin **A4** xanalarında hesabat dövrü üzrə hesablanmış amortizasiya məbləğlərin cəmi (**1231.1** + **1231.2** + **1231.3** + **1231.4** + **1231.5** + **1231.6** + **1231.7** + **1231.8** + **1231.9** + **1231.10**) göstərilir.

1231.1 "Binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya" setirinin xanalarında bu kateqoriyaya aid esas vəsaitlər VM 114.3.1 maddəsinə esasen hesablanmış amortizasiya məbləğlərinin (amortizasiya ayırmaları hər tikili üçün üzrə ayrılıqda aparılır) cəmi göstərilir. Eyni qayda ilə **1231.2** "Maşınlar, avadanlıq və hesablaşma texnikası üzrə

hesablanmış amortizasiya", **1231.3** "Neqliyyat vasitəleri üzrə hesablanmış amortizasiya" setirlerinin **A4** xanaları doldurulmalıdır.

1231.4 "İş heyvanları üzrə hesablanmış amortizasiya" setirinin **A4** xanalarında VM-nin 114.2.2 maddəsinə esasen amortizasiya olunmayan məhsuldar heyvanlardan başqa, bütün iş heyvanları üzrə VM 114.3.4 maddəsində müyyəyen edilmiş normalara müvafiq hesablanmış amortizasiya məbleğləri göstərilir.

1231.5 "Geoloji-keşfiyyat işlərinə və təbii ehtiyatların hasılataına hazırlıq işlərinə çəkilən xərclər" setirinin **A4** xanalarında geoloji-keşfiyyat işlərinə və təbii ehtiyatların hasılata çəkilən xərclərin, habelə bu işlərlə əlaqədar qeyri-maddi aktivlərə çəkilən xərclərin VM 114.3.5 maddəsində müyyəyen edilmiş normalara müvafiq hesablanmış amortizasiya məbleğləri göstərilir.

1231.6 "Qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya" setirinin **A4** xanalarında 1 ilden artıq təsərrüfat fealiyyətində istifadə olunan qeyri-maddi aktivlərin deyərinə, onların alınmasına və ya istehsalına çəkilən xərclər daxil olmaqla (belə xərclər əvvələr gəldən çıxılmamışdır), VM 114.3.6 maddəsində müyyəyen edilmiş normalara müvafiq hesablanmış amortizasiya məbleğlərin cəmi (**1231.6.1** + **1231.6.2**) göstərilir.

1231.6.1 "İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya" setirinin **A4** xanalarında 1 ilden artıq təsərrüfat fealiyyətində istifadə olunan qeyri-maddi aktivlərin deyərinə, onların alınmasına və ya istehsalına çəkilən xərclər daxil olmaqla (belə xərclər əvvələr gəldən çıxılmamışdır), VM 114.3.6 maddəsində müyyəyen edilmiş normalara müvafiq hesablanmış amortizasiya məbleğləri göstərilir.

1231.6.2 "İstifadə müddəti məlum olan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya" setirinin **A4** xanalarında 1 ilden artıq təsərrüfat fealiyyətində istifadə olunan qeyri-maddi aktivlərin deyərinə, onların alınmasına və ya istehsalına çəkilən xərclər daxil olmaqla (belə xərclər əvvələr gəldən çıxılmamışdır), VM 114.3.6 maddəsində müyyəyen edilmiş normalara müvafiq hesablanmış amortizasiya məbleğləri göstərilir.

1231.7 "Digər əsas vasitələr üzrə hesablanmış amortizasiya" setirinin **A4** xanalarında **1231.1**, **1231.2**, **1231.3**, **1231.4**, **1231.5**, **1231.6** ve **1231.10** "Yüksek texnologiyalar məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya" setirlerində göstərilən amortizasiya olunan aktivlərdən başqa, VM 114.3.7 maddəsinə əsasən bu kateqoriyaya aid olan əsas vasitələrə hesablanmış amortizasiya məbleğlərinin cəmi göstərilir.

1231.8 "VM-nin 114.6 maddesinə əsasən çıxılan əsas vasitələrin qalıq dəyerinin məbləği" və **1231.9** "Təqdim edilmiş əsas vasitələrin qalıq dəyeri" setirlerinin **A4** xanalarında əsas vasitənin əvvəlki ilin sonuna qalıq dəyeri 500 manatdan və ya ilkin dəyerinin 5 %-dən az olan və hesabat illi ərzində təqdim edilmiş əsas vasitələrin əvvəlki ilin sonuna qalıq dəyeri göstərilir.

1231.10 "Yüksek texnologiyalar məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya" setirində yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiyanın məbləği eks etdirilir.

- Beyannamənin **1232** "Təmir xərcləri" setirinin **A4** xanalarında (hər xanada bir rəqəmle) **1232.1** "Binalar, tikililər və qurğular üzrə hesablanmış təmir xərcləri", **1232.2**

"Maşınlar, avadanlıq və hesablama texnikası üzrə hesablanmış təmir xərcləri", **1232.3**

"Neqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri", **1232.4** "Digər əsas vasitələr üzrə hesablanmış təmir xərcləri", **1232.5** "İçərəyə götürülmüş əsas vasitələrin təmir xərcləri" və **1232.6**

"Yüksek texnologiyalar məhsulu olan hesablama texnikası üzrə hesablanmış təmir xərcləri" setirlerinin **A4** xanalarında hesabat dövründə çəkilmiş və VM 115-ci maddəsinə əsasən xərcdə aid edilən təmir xərclərinin cəmi (**1232.1** + **1232.2** + **1232.3** + **1232.4** + **1232.5** + **1232.6**) göstərilir. **1232.1**, **1232.2**, **1232.3**, **1232.4** setirinin xanalarında VM 115.1.1 maddəsinə əsasən əsas vasitələrin aid olduğu müvafiq kateqoriyanın ilin sonuna qalıq dəyerinin həmin maddədə müyyəyen edilmiş dərecelər daxilində çəkilmiş təmir xərcləri eks olunur. **1232.5** setirinin xanalarında içərəyə verənən içərəci arasında bağlanmış içəre müqavilisinin şərtlərindən asılı olaraq VM 115.1.1 maddəsinə əsasən əsas vasitələrin aid olduğu müvafiq kateqoriyanın ilin sonuna qalıq dəyerinin həmin maddədə müyyəyen edilmiş dərecelər daxilində çəkilmiş təmir xərcləri eks olunur.

Misal: Kassa metodu ilə vergi uçotunu aparan fərdi sahibkar 2017-ci il ərzində "Binalar, tikililər və qurğular" kateqoriyasına aid olan 4500,0 manat qalıq dəyerində əsas vasitələrin təmirinə 1080,0 manat, "Maşınlar, avadanlıq və hesablama texnikası" kateqoriyasına aid olan 2000,0 manat qalıq dəyerində əsas vasitələrin təmirinə 70,0 manat, "Neqliyyat vasitələri" kateqoriyasına aid olan 5000,0 manat qalıq dəyerində əsas vasitələrin təmirinə 1100,0 manat, "Digər əsas vasitələr" kateqoriyasına aid olan 1500,0 manat qalıq dəyerində əsas vasitələrin təmirinə 100,0 manat. İçərəyə götürülmüş 2000,0 manat qalıq

deyirində avadanlığın temirinə 150,0 manat, ümumilikdə 2500,0 manat xərc çəknişdir. Bu halda **1232.1** sətrinin xanalarında bu kateqoriya esas vəsaitlər üzrə temir xərcləri müəyyən edilmiş normadan artıq olduğu üçün norma daxilində 90,0 manat ($1080,0 > 4500,0 \times 2\% = 90,0$),

1232.2 sətrinin xanalarında bu kateqoriya esas vəsaitlər üzrə temir xərcləri müəyyən edilmiş norma daxilində olduğu üçün faktiki çəklmiş 70,0 manat ($70,0 < 2000,0 \times 5\% = 100,0$), **1232.3** sərin xanalarında bu kateqoriya esas vəsaitlər üzrə temir xərcləri müəyyən edilmiş normadan artıq olduğu üçün norma daxilində 250,0 manat ($1100,0 > 5000,0 \times 5\% = 250,0$),

1232.4 sətrinin xanalarında bu kateqoriya esas vəsaitlər üzrə temir xərcləri müəyyən edilmiş normadan artıq olduğu üçün norma daxilində 45,0 manat ($100,0 > 1500,0 \times 3\% = 45,0$), **1232.5** sətrinin xanalarında bu kateqoriya esas vəsaitlər üzrə temir xərcləri müəyyən edilmiş normadan artıq olduğu üçün norma daxilində 100,0 manat ($150,0 > 2000,0 \times 5\% = 100,0$) temir xərcləri eks olunur və bu sətirlərin **A4** xanalarında aşağıdakı kimi yazılır:

	Göstəricilər	Məbləğ, manat
1232	Temir xərcləri	A4
1232.1	Binalar, işkollar və qurğular üzrə hesablanan temir xərcləri	A4
1232.2	Məşəlik, avadanlıq və hesablaşma təxili üzrə hesablanan temir xərcləri	A4
1232.3	Nəqliyyat vasitələri üzrə hesablanan temir xərcləri	A4
1232.4	Diger esas vəsaitlər üzrə hesablanan temir xərcləri	A4
1232.5	İşçilər gotürümüş esas vəsaitlərin temir xərcləri	A4

Beyannamenin **1233** "Nəqliyyat xərcləri" sətrinin **A4** xanalarında (her xanada bir rəqəmle) **1233.1** "Rezident üzrə nəqliyyat xərcləri" və **1233.2** "Qeyri-rezident üzrə nəqliyyat xərcləri" sətirlərinin **A4** xanalarında hesabat dövründə gəlinrə eildə edilməsi ilə bağlı vergi ödəyicisinin seçdiyi vergi uşulu metodundan asılı olaraq ödənilmiş və ödənilməli olan nəqliyyat xərclərinin (ödəmə menbəyində tutulmalı olan vergiler nəzərə alınmadan) cəmi (**1233.1 + 1233.2**) göstərilir.

Misal: Fərdi sahibkar tərəfindən 2010-cu ildə nəqliyyat xidmətinə görə rezident "A" müəssisəsinə 2000,0 manat, qeyri-rezident şirkətə isə 3000,0 manat hesablanmışdır. Bu halda, **1233**, **1233.1** və **1233.2** sətirlərin **A4** xanalarında məbləğlər aşağıdakı kimi yazılır:

	Göstəricilər	Məbləğ, manat
1233	Nəqliyyat xərcləri	A4
1233.1	Rezident üzrə nəqliyyat xərcləri	A4
1233.2	Qeyri rezident üzrə nəqliyyat xərcləri	A4

Beyannamenin **1234** "Ödenilmiş siyorta haqları" sətrinin xanaları sahibkarlıq fealiyyəti ilə məşğul olan (siyorta fealiyyətindən başqa) fərdi sahibkarlar tərəfindən doldurulur

Bu sətirdə öz işçilərin xeyrinə emlakın zərərdən siyortalanması, həbət xarici siyorta təşkilatları ilə bağlanmış həyat siyortası müqavilələri üzrə siyorta haqları istisna olmaqla, siyortalının ödədiyi haqları gelirden çıxır:

	Göstəricilər	Məbləğ, manat
1234	Ödenilmiş siyorta haqları	A4

1235 "Şəhmlər, istiqrazlar və digər qiyməti kağızlanın, iştirak paylarının, borc öhdəliklərinin və tələblərinin alınması ilə bağlı xərclər" sətrinin **A4** xanalarında (her xanada bir rəqəmle) fərdi sahibkar tərəfindən bu beyannamenin **1206** sərində göstərilən gəlirlərin eildə edilməsi ilə bağlı çəkilən xərclər eks etdirilmelidir.

Beyannamenin **1235**-ci "Şəhmlər, istiqrazlar və digər qiyməti kağızlanın, iştirak paylarının, borc öhdəliklərinin və tələblərinin alınması ilə bağlı xərclər" sətrinin **A4** xanalarında **1235.1** "Şəhmlərin alınması ilə bağlı xərclər", **1235.2** "İstiqrazların alınması ilə bağlı xərclər", **1235.3** "Digər qiyməti kağızların alınması ilə bağlı xərclər", **1235.4** "İştirak paylarının alınması ilə bağlı xərclər", **1235.5** "Borc öhdəliklərinin alınması ilə bağlı xərclər" və **1235.6** "Borc tələblərinin alınması ilə bağlı xərclər" sətirlərinin **A4** xanalarında göstərilmiş məbləğlərin cəmi (**1235.1 + 1235.2 + 1235.3 + 1235.4 + 1235.5 + 1235.6**) (her xanada bir rəqəmle) göstərilir.

Misal: Fərdi sahibkarın 2017-ci ildə səhmlərin alınması ilə bağlı ümumi xərci 10000,0 manat, istiqrazların alınması ilə bağlı ümumi xərci 4000,0 manat, digər qiyməti kağızların alınması ilə bağlı ümumi xərci 5000,0 manat, iştirak paylarının alınması ilə bağlı xərci 20,0 min manat, borc öhdəliklərinin alınması ilə bağlı ümumi xərci 90,0 min manat və borc

telebərinin alınması ilə bağlı ümumi xərci 30,0 manat təşkil etmişdir. Bu halda bayannamenin **1235.1** "Şehmlərin alınması ilə bağlı xərclər", **1235.2** "İştirakların alınması ilə bağlı xərclər", **1235.3** "Diger qiyameti kağızlarının alınması ilə bağlı xərclər", **1235.4** "İştirak payının alınması ilə bağlı xərclər", **1235.5** "Borc öhdəliklərinin alınması ilə bağlı xərclər" ve **1235.6** "Borc telebərinin alınması ilə bağlı xərclər" setirlerinin **A4** xanalarında mebleğler aşağıdakı kimi yazılır.

Göstəricilər	Məbləğ, manatla
1235.1 Şəhmlər, iştiraklar və digər qiyameti kağızları, iştirak payları, borc öhdəlikləri və tələbərinin alınması ilə bağlı xərclər	A4 2 4 0 0 0 0
1235.1 Şəhmlərin alınması ilə bağlı xərclər	A4 1 0 0 0 0 0
1235.2 İştirakların alınması ilə bağlı xərclər	A4 4 0 0 0 0 0
1235.3 Diger qiyameti kağızlarının alınması ilə bağlı xərclər	A4 5 0 0 0 0 0
1235.4 İştirak payının alınması ilə bağlı xərclər	A4 2 0 0 0 0 0
1235.5 Borc öhdəliklərinin alınması ilə bağlı xərclər	A4 0 0 0 0 0 0
1235.6 Borc tələbərinin alınması ilə bağlı xərclər	A4 3 0 0 0 0 0

Bayannamenin **1236** "Diger xərclər" setrinin **A4** xanalarında (her xanada bir rəqəmle) fərdi sahibkar tərəfindən hesabat dövrü üzrində ödənilmiş və ya ödənilməli olan (seçilen vergi uçtu metodundan asılı olaraq) bu bayannamenin **1226** – **1235** setirlerində göstərilən gəlirlərin eldə edilməsi ilə bağlı çəkilen xərclərdən başqa diger xərclər, o cümlədən Azerbaycan Respublikasının hüdudlarından kenarda gəlirlərin eldə edilməsi ilə bağlı xərcləri eks etdirilməlidir.

Bayannamenin **1236.1** "Azerbaycan Respublikasının hüdudlarından kenarda gəlirlərin eldə edilməsi ilə bağlı xərclər" setrinin **A4** xanalarında (her xanada bir rəqəmle) o cümlədən Digər xərclər üzrə Azerbaycan Respublikasının hüdudlarından kenarda gəlirlərin eldə edilməsi ilə bağlı xərclərin eks etdirilməlidir.

Bayannamenin **1237** "Gelirdən çıxılan vergilər və ödəmələr" setrinin **A4** xanalarında (her xanada bir rəqəmle) **1237.1** "Mədən vergisi", **1237.2** "Xərca aid edilən diger bündə ödəmələri" və **1237.3** "Vergi Məcəlləsinin 220.12-ci maddəsi üzrə nağd

qaydada bank hesablarından çıxarılmış pul vəsaiti üzrə tutulmuş sadeleşdirilmiş vergi" setirlerinin **A4** xanalarında VM-nin 200, 208, 217 və 220-ci maddələrinə esasen hesabat dövrü üzrə hesablanmış vergilərin və ödənişin cəmi (**1237.1** + **1237.2** + **1237.3**) göstərilir. **1237.1** "Mədən vergisi" setrinin xanalarında VM 217-ci maddəsinə esasen hesablanmış dövlət və yerli (bəldəyye) büdcələrinə hesablanmış mədən vergisinin cəmi, bu setrin alttəri olan **1237.1.1** setrin xanalarında isə **1237.1** setrin tərkib hissəsi olan və yerli (bəldəyye) büdcələrinə hesablanmış mədən vergisi göstərilir. Yerli büdcələrə hesablanmış mədən vergisinin bu bayannamenin **1237.1.1** setrində göstərilmesinə esas veren bəldəyyənin müvafiq arayışdır.

Misal: Kassa metodu ilə vergi uçutunu aparan fərdi sahibkar tərəfindən 2017-ci il üzrə 200,0 manat mədən vergisi (o cümlədən 100,0 manat yerli büdcələrə) və 2300,0 manat xərca aid olan diger bündə ödəmələri təşkil etmişdir. Bu halda **1237**, **1237.1** və **1237.2** setirlerin **A4** xanalarında mebleğler aşağıdakı kimi yazılır:

Göstəricilər	Məbləğ, manatla
1237 Gelirdən çıxılan vergilər və ödəmələr	A4 2 0 0 0 0 0
1237.1 Mədən vergisi	A4 2 0 0 0 0 0
1237.1.1 Yerli əhəməyyətli tiliñti materialları üzrə Mədən vergisi (mətvafiq bəldəyyə organının arayış slava olunması) tətbiq olunur. 1237.1.1 setrinin 100,0 manat yerli bündəyyə ödəmələri	A4 1 0 0 0 0 0
1237.2 Xərca aid edilən diger bündə ödəmələri	A4 2 3 0 0 0 0

Bayannamenin **1238** "Cəmi xərclər" setrinin **A4** xanalarında (her xanada bir rəqəmle) bayannamenin **1226**, **1227**, **1228**, **1229**, **1230**, **1231**, **1232**, **1233**, **1234**, **1235**, **1236** və **1237** setirlerinde göstərilən xərclərin cəmi göstərilir:

Bayannamenin **1238.1** o cümlədən, QEYRİ-SAHİBKARLIQ FƏALİYYƏTİ ÜZRƏ XƏRCLƏR" setrinin **A4** xanalarında (her xanada bir rəqəmle) **1226**, **1227**, **1228**, **1229**, **1230**, **1231**, **1232**, **1233**, **1234**, **1235**, **1236** və **1237** setirlerinde göstərilən xərclərin qeyri-sahibkarlıq fəaliyyətinə aid olan mebleğlərinin cəmi eks etdirilməlidir.

Bayannamenin **1239** "Ümumi gelirdən çıxılmayan xərclər" setrinin **A4**

xanalarında ümumi gelirden çıxılmayan xerclerin cəmi məbleğleri, **1239.1** "Vergiden azad olunan fealiyyeti ile bağlı olan xerclerin cəmi" sətrinin **A4** xanalarında bu beyannamenin **1224.7** sətrinde göstərilən vergiden azad olunan gelirlərin eldə edilmesi ilə bağlı çökəklen xerclerin məbleğleri, **1239.2** "Transfer qiymətlərinin tətbiq edilməsi neticesində azaldılan xerclər" sətrinin **A4** xanalarında Vergi Məcəlləsinin 14-1-ci maddəsinə əsasən transfer qiymətlərinin tətbiq edilməsi neticesində azaldılan xerclerin məbleği (her xanada bir rəqəmle) eks olunmalıdır.

Beyannamenin **1240** "ÜMUMİ GƏLİRden çıxılan XƏRCLƏR" sətrinin **A4** xanalarında (her xanada bir rəqəmle) bu beyannamenin **1238** "CƏMI XƏRCLƏR" sətrinde göstərilən məbleğlər ilə **1239** "Vergiden azad olunan fealiyyet ilə bağlı olan xerclerin cəmi" sətrinde göstərilmiş məbleğlər arasındaki fərqli (**1238** - **1239**) eks olunmalıdır.

Misal: Fərdi sahibkarın 2017-ci ilde cəmi xercleri 304995,0 manat, o cümlədən sahibkarlıq fealiyyetine aid olmayan xercleri 4000,0 manat təşkil etmişdir. Bu halda **1240** "ÜMUMİ GƏLİRden çıxılan XƏRCLƏR" sətrinin **A4** xanalarında rəqəmlər (304995,0 - 4000,0=300995,0) aşağıdakı kimi yazılır:

1240 ÜMUMİ GƏLİRden çıxılan XƏRCLƏR **A4**

1	2	3	4	5	6	7	8	9	10	11	12
---	---	---	---	---	---	---	---	---	----	----	----

(sət.1225 - sət.1240)

Beyannamenin **1240.1** "o cümlədən, QEYRI-SAHİBKARLIQ FƏALİYYƏTİ ÜZRƏ ÜMUMİ GƏLİRden çıxılan XƏRCLƏR" sətrinin **A4** xanalarında (her xanada bir rəqəmle) qeyri-sahibkarlıq fealiyyəti üzrə ümumi gelirden çıxılan xerclerin məbleği eks olunmalıdır.

Beyannamenin 3-cü "Hesabat dövrü üçün verginin hesablanması" hissəsində **1241** "Vergiye cəlb olunan gelir (sət.1225 - sət.1240)" sətrinin müvafiq **A1** xanalarında "Çıxılmalarдан sonra ÜMUMİ GƏLİR" in (sət.1225) məbleğindən "o cümlədən, QEYRI-SAHİBKARLIQ FƏALİYYƏTİ ÜZRƏ ÜMUMİ GƏLİRden çıxılan XƏRCLƏR" in (sət.1240.1) məbleği çıxılmaqla həmin sətrler arasında yaranmış müsbət fərqli məbleği (her xanada bir rəqəmle) göstərilir.

Misal: 2015-cü ilin yekunu üzrə fərdi sahibkarın beyannamenin 1225-ci sətrinde göstərilən çıxılmalarдан sonra ümumi geliri 345185,0 manat ve 1240-ci sətrinde göstərilən ümumi gelirden çıxılan xercleri 304945,0 manat olmuşdur. Bu halda **1241** sətrinin **A1** xanalarında 40240,0 manat (345185,0 - 304945,0) məbləğ aşağıdakı kimi yazılır.

Sərtərəf	Göstəricilər	Məbləğ, manat	Məbləğ, manat												
1241	Vergiye cəlb olunan gelir	(sət.1225 - sət.1240)	A1 <table border="1" style="display: inline-table; vertical-align: middle;"><tr><td>1</td><td>2</td><td>3</td><td>4</td><td>5</td><td>6</td><td>7</td><td>8</td><td>9</td><td>10</td><td>11</td><td>12</td></tr></table>	1	2	3	4	5	6	7	8	9	10	11	12
1	2	3	4	5	6	7	8	9	10	11	12				

Beyannamenin **1241.1** - o cümlədən qeyri-sahibkarlıq fealiyyəti üzrə vergiye cəlb olunan gelir (sət.1225.1 - sət.1240.1) "sətrinin müvafiq **A1** xanalarında "o cümlədən, ÇIXILMALARDAN sonra qeyri-sahibkarlıq fealiyyətindən ÜMUMİ GƏLİR" in (sət.1225.1) məbleğindən "o cümlədən, QEYRI-SAHİBKARLIQ FƏALİYYƏTİ ÜZRƏ ÜMUMİ GƏLİRden çıxılan XƏRCLƏR" in (sət.1240.1) məbləği çıxılmaqla həmin sətrler arasında yaranmış müsbət fərqli məbleği (her xanada bir rəqəmle) göstərilir.

Beyannamenin **1242** "Zərer (sət.1240 - sət.1225)" sətrinin müvafiq **A1** xanalarında "o cümlədən, ÇIXILMALARDAN sonra qeyri-sahibkarlıq fealiyyətindən ÜMUMİ GƏLİR" in (sət.1225) məbləği "o cümlədən, QEYRI-SAHİBKARLIQ FƏALİYYƏTİ ÜZRƏ ÜMUMİ GƏLİRden çıxılan XƏRCLƏR" in (sət.1240.1) məbleğindən azdırısa, bu halda həmin sətrler arasında yaranmış menfi fərqli məbleği (her xanada bir rəqəmle) göstərilir.

Beyannamenin **1242.1** - cümlədən qeyri-sahibkarlıq fealiyyətindən Zərer (sət.1240.1 - sət.1225.1) sətrinin müvafiq **A1** xanalarında "Çıxılmalardan sonra ÜMUMİ GƏLİR" in (sət.1225) məbləği "ÜMUMİ GƏLİR" dən çıxılan XƏRCLƏR" in (sət.1240) məbleğindən azdırısa, bu halda həmin sətrler arasında yaranmış menfi fərqli məbleği (her xanada bir rəqəmle) yuxarıdakı qaydada göstərilir.

Beyannamenin **1243** "Keçmiş illərin çıxılışı zərər" sətrinin **A1** xanalarında Vergi Məcəlləsinin 121-ci maddəsinə uyğun olaraq illər üzrə bağlanılmamış zərərin cəmi (**1243.1** + **1243.2** + **1243.3**) məbləği (her xanada bir rəqəmle) göstərilir.

Beyannamenin **1244** "Keçmiş illərin zərəri çıxılmaqla vergiye cəlb olunan gelirin məbləği" sətrinin **A1** xanalarında **1241** "Vergiye cəlb olunan gelir" məbləğinin **1243** "Keçmiş illərin çıxılışı zərəri" məbləğinin arasında yaranmış müsbət fərqli məbleği (her xanada bir rəqəmle) göstərilir.

Misal: 2017-ci ilin yekunu üzrə fərdi sahibkarın vergiye cəlb olunan geliri 40240,0 manat olmuşdur. Eyni zamanda, keçmiş illərin çıxılışı zərəri 32200,0 manat təşkil etmişdir. Bu halda **1244** sətrinin **A1** xanalarında 8040,0 manat (40240,0 - 32200,0) məbləğ aşağıdakı kimi yazılır.

1244 Keçmiş illərin zərəri çıxılmaqla vergiye cəlb olunan gelirin məbləği **A1**

1	2	3	4	5	6	7	8	9	10	11	12
---	---	---	---	---	---	---	---	---	----	----	----

(sət.1241 - sət.1244)

Beyannamenin **1245** "GƏLİR VERGİSİ" sətrinin **A2** xanalarında keçmiş illərin zərəri çıxılmaqla vergiye cəlb olunan gelirin məbləğini VM-nin 101.2-ci və 101.3-cü maddələrinə uyğun olaraq müəyyən edilmiş gelir vergisinin məbləği (her xanada bir rəqəmle) göstərilir.

Misal: 2017-ci ilin yekunu üzre fərdi sahibkarın keçmiş illerin zərəri çıxılmaqla vergiye cəlb olunan gəlir 8040,0 manat olmuşdur. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən **1245** sətrinin **A2** xanalarında gəlir vergisinin məbləği 1608,0 manat ($8040,0 \times 20:100$) olmaqla, aşağıdakı kimi yazılmalıdır.

1245 **GƏLİR VERGİSİ** **A2** 

Beyannamənin **1246** "Muzdlu işlə elaqədar olan və daşınan, daşınmaz əmlakin icarəyə verilməsindən gəlir istisna olmaqla ödəmə mənbəyində tutulmuş verginin məbləği" sətrinin **A2** xanalarında müvafiq olaraq verginin məbləği (her xanada bir rəqəmle) göstərilir.

Beyannamənin **1247** "Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan gəlir vergisinin məbləği" sətrinin **A2** xanalarında Vergi Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq xarici ölkələrdə ödənilmiş və nəzərə alınan gəlir vergisinin məbləği (her xanada bir rəqəmle) göstərilir. Xarici ölkələrdə ödənilmiş vergilər həmin ölenin müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmişsi barədə sənədin əsasında nəzərə alınır.

Misal: 2017-ci ilde fərdi sahibkar Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcədən çox olmayan dərəce ilə 3000,0 manat vergi ödəmişdir. Bu halda **1247** sətrinin **A2** xanalarında faiz üzrə menbədə tutulmuş 3000,0 manat verginin məbləği aşağıdakı kimi yazılır.

1247 **Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan gəlir vergisinin məbləği** **A2** 

Beyannamənin **1248** "Ödenilməli gəlir vergisi (set.1245 – set.1246 – set.1247)" sətrinin **A2** xanalarında beyannamənin **1245** sətrində (Gəlir vergisi) göstərilən məbləğin **1246** "Muzdlu işlə elaqədar olan və daşınan, daşınmaz əmlakin icarəyə verilməsindən gəlir istisna olmaqla ödəmə mənbəyində tutulmuş verginin məbləği" və **1247** "Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan gəlir vergisinin məbləği" sətrlərde göstərlən məbləğlər arasında yaranmış müsbət fərqli məbləği (her xanada bir rəqəmle) göstərilir.

Beyannamənin **1249** "VM-nin 114.4-cü maddesi ilə hesablanmış, lakin növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği" sətrinin **A4** xanalarında hesabat ilində Vergi Məcəlləsinin 114.4-cü maddəsinə uyğun olaraq müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunması nəticəsində növbəti vergi ilində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna biliçk yaranmış fərqli məbləği (her xanada bir rəqəmle) göstərilir.

Beyannamənin **1249** "VM-nin 114.4-cü maddesi ilə hesablanmış, lakin növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği" sətrinin **A4** xanalarında hesabat ilində Vergi Məcəlləsinin 114.4-cü maddəsinə uyğun olaraq müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunması nəticəsində növbəti vergi ilində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna biliçk yaranmış fərqli məbləği (her xanada bir rəqəmle) göstərilir.

Beyannamənin **1250** "VM-nin 115-ci maddesi ilə hesablanmış, lakin növbəti illərdə nəzərə alınacaq temir xərclərinin məbləği" sətrinin **A4** xanalarında Vergi Məcəlləsinin 115.1-ci maddəsində müəyyən olunmuş temir xərclərinin gəlirdən çıxılan məbləğ həddindən az olan məbləğin hesabat ilində gəlirdən çıxılması nəticəsində növbəti vergi ilində temir xərclərinin gəlirdən çıxılan məbləğinə əlavə oluna biliçk yaranmış fərqli məbləği (her xanada bir rəqəmle) göstərilir.

Beyannamənin **1251** "VM əsasən gəlirdən çıxılmayan xərclər" sətrinin **A4** xanalarında (her xanada bir rəqəmle) **1251.1** "VM 109.2-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclər" sətrinin **A4** xanalarında göstərilmiş VM 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fealiyyəti ilə bağlı olan xərclərin, **1251.2** "VM 109.3-cü maddəsinə əsasən gəlirdən çıxılmayan xərclər" sətrinin **A4** xanalarında göstərilmiş VM 109.3-cü maddəsinə əsasən eyləncə, yemek və işçilərin mənzil və digər sosial xarakterli xərclərinin ve **1251.3** "Gəlirdən çıxılmayan digər xərclər" sətrlərinin **A4** xanalarında göstərilmiş VM-nin 109.1-ci, 109.5-ci, 109.7-ci və 119-cu maddələrinə əsasən gəlirdən çıxılmayan xərclərinin cəmi (**1251.1 + 1251.2 + 1251.3**) göstərilir.

Beyannamənin "Vergi ödəyicilərinin məsuliyyəti hissəsində" - zolağın aşağı hissəsində sol tərəfdə yuxarıdan aşağı göstərilmiş birinci "fərdi sahibkarın", ikinci "baş mühəsibin", üçüncü "beyannaməni tətbiq edən məsul şəxsin" çərçivələrdə vergi ödəyicisinin rəhbərini, baş mühəsibinin və beyannaməni tətbiq edən məsul şəxsin soyadı, adı və atasının adı (çərçivələrdən kənara çıxmadan) yazılışla onlar tərəfindən imzalanır. Beyannamə rəhber şəxs tərəfindən imzalandıqdan və möhürü təsdiqləndikdən sonra möhürün aşağı hissəsində olan "beyannamənin tətbiq edilme tarixi"ne dair xanalarda tətbiq edilme tarixi qeyd olunmalıdır.

Misal: Vergi ödəyicisinin 2017-ci il üçün Gəlir vergisinin beyannamesi rəhber şəxs tərəfindən 30.01.2018-ci il tarixdə imzalanmış və möhürü təsdiq edilmişdir. Bu halda, "Beyannamənin tətbiq edilme tarixi"ne dair xanalar aşağıdakı kimi yazılır:

Beyannamənin tətbiq edilme tarixi	
30	01 2018

gündən aydan ilə

Beyanname auditor (agent) tərəfindən tərtib edildiyi halda sol tərəfdə aşağı künçde yuxarıdan aşağı dördüncü "beyannameni auditor (agent) tərtib etdiyi halda onun S.A.A" çərçivədə auditorun (agentin) soyadı, adı və atasının adı (çərçivədən kənara çıxmadan) yazılmışla imzalanır, "auditorun (agentin) VÖEN" xanalarında VÖEN göstərilir ve dairənin üzərində auditorun möhürü ilə təsdiqlənir.

Vergi orqanı tərəfindən bəyannamenin qəbul edilməsi №-si və tarixi çərçivesində daxil olma tarixi və qeydiyyat nömresi göstərilir.

Beyannamenin qəbul edilməsi №-si və tarixi çərçivesində aşağıdakı bəyannameni qəbul edən şəxsin soyadını, adını və atasının adını (çərçivədən kənara çıxmadan) yazmaqla imzalanır.

Beyannamenin sağ künçdə göstərilmiş "poçt ştampelinin vurulma tarixi" xanalarında bəyannamə poçt vasitəsilə göndərildiyi halda zərfin üzərinə vurulmuş poçt ştampelinin tarixi yazılır.

Misal: Vergi ödəyicisi 2017-ci il üzrə "Gelir vergisinin bəyannamesi"ni poçt vasitəsilə təqdim etmiş və bəyannamə qoyulmuş zərfin üzərinə poçt ştampelinin tarixi "30.01.2018" vurulmuşdur. Bu halda, vergi orqanı tərəfindən bəyannamenin "poçt ştampelinin vurulma tarixi" xanasında tarix aşağıdakı kimi yazılır:

Poçt ştampelinin vurulma tarixi

3 | 0 | 0 | 1 | 2 | 0 | 1 | 8

"Poçt ştampelinin vurulma tarixi" çərçivesindən aşağı sağ künçdəki "xüsusi otağın ştampi" çərçivesində ştamp vurulur.

Beyanname vergi orqanına birbaşa təqdim edildikdə poçt ştampelinin vurulma tarixi üzrə xanalar doldurulmur. Beyannamə internet vasitəsi ilə təqdim edildikdə vergi orqanlarına aid olunan xanalar doldurulmur.